

2012-ci ildə Dövlət Mülki Aviasiya Administrasiyasının fəaliyyəti barədə

MƏLUMAT

2007-ci ildən fəaliyyətə başlamış Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) vəzifələri və hüquqları Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2007-ci il tarixli 565 sayılı Fərmanı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilib.

Fəaliyyət istiqamətlərinə uyğun olaraq DMAA 2012-ci il ərzində Mülki aviasiya sahəsinin beynəlxalq təşkilatları, xarici dövlətlərin aviasiya orqanları, mülki aviasiya subyektləri və Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və əsas etibarilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək müəyyən iş aparıb:

- Avropa Mülki Aviasiya Konfransının (ECAC) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müşavirələrində iştirak edərək, təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərdə Dağlıq Qarabağın hava məkanının istifadəsi ilə bağlı Azərbaycanın mövqeyini adı çəkilən qurumlara çatdırmışdır;

- mülki aviasiya sahəsinə aid olan Monreal Konvensiyasına qoşulmaq məqsədi ilə daxili normativ-hüquqi aktların göstərilən Konvensiyaya uyğunlaşdırılması üzrə iş aparmışdır;

- ABŞ-ın "Wicks Group" hüquq şirkəti ilə birgə aviasiya sahəsinin normativ hüquqi aktlarının müvafiq standartlara uyğunlaşdırılmasının 2-ci mərhələsi il boyu davam edib. Bununla bağlı may ayında ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan-ABŞ iqtisadi əməkdaşlıq komissiyasının işində iştirak etmişdir.

- Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların keçirilməsinə dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Universal proqramına əsasən, 11-18 aprel tarixlərində Heydər Əliyev Beynəlxalq Aeroportunda ICAO tərəfindən auditin keçirilməsini təşkil etmişdir. Auditin nəticələri ICAO tərəfindən əsas etibarilə qənaətbəxş hesab edilib;

- aparılan uzunmüddətli səmərəli fəaliyyətin nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları" sənədləri təsdiq edilib. Sözügedən Fərmanın və müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 10 may tarixli 120s nömrəli Sərəncamının icrasının təmin olunması ilə bağlı DMAA tərəfindən 2012-ci il 21 may tarixli 12 nömrəli Əmr verilib.

- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanının ("İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə") icrası ilə əlaqədar DMAA tərəfindən 2012-ci il 25 sentyabr tarixdə 19 nömrəli Əmr verilib. Əmrə əsasən, idarələrarası elektron dövriyyə çərçivəsində elektron sənəd mübadiləsinə həyata keçiriləcək

məsul şəxslər müəyyən edilib. Bununla yanaşı, sözügedən Əmrdə digər aidiyyəti məsələlər də öz əksini tapıb;

- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 və 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanlarının (müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və sözügedən Agentliyin Əsasnaməsinin təsdiq edilməsi barədə) icrası ilə bağlı DMAA tərəfindən 2012-ci il 8 oktyabr tarixdə 20 nömrəli Əmr verilib. Bu Əmrə əsasən, sözügedən Agentlik, onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri və müvafiq dövlət qurumları ilə əlaqələndirici əməkdaşlar və aidiyyəti məsələlər müəyyən olunub;

- 17-20 iyul tarixlərində mülki aviasiya sahəsində istifadə edilən qaydaların Avropa standartlarına uyğunluğu ilə bağlı DMAA-da EASA tərəfindən audit keçirilib;

- "Mülki aviasiya uçuşlarının təhlükəsizliyi" adlı TRACECA/EASA layihəsinin təqdimatı məqsədilə sözügedən təşkilatla birgə 12-15 noyabr tarixlərdə DMAA-nın qiymətləndirilməsi keçirilib;

- Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) "Uçuşların təhlükəsizliyinin davamlı audit-monitorinqi üzrə universal Proqram"ının (USOAP CMA) işində iştirak üzrə memorandumun imzalanmaya hazırlanması ilə bağlı prosedurların həyata keçirilməsi davam etdirilib. Auditlər müvəffəqiyyətlə nəticələnsə də, hesabatlarda bəzi tövsiyələr yenidən təkrar edilib. Bu tövsiyələr əsas etibarilə DMAA strukturunun təkmilləşdirilməsini, maddi təminatın yaxşılaşdırılmasını, müfəttişlərin uçuş fəaliyyəti ilə bağlı ödəmələrinin şəffaflığının təmin edilməsini əks etdirir. Bu, korrupsiya ilə mübarizədən və etik amillərdən irəli gəlir;

- mülki aviasiya sahəsini əhatə edən "Azərbaycanın Aviasiya Qaydaları"nın bölmələrini və Təlimatları beynəlxalq standartlara uyğunlaşdıraraq yenidən təsdiq etdikdən sonra aviaşirkətlərdə tətbiqini davam etdirmişik;

- müəyyən olunmuş prosedurların həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə "Qəbələ" hava limanına beynəlxalq status verilib;

- 2010-2011-ci illər ərzində bütün uçuş heyətlərindən (ekipaj üzvlərindən) imtahan qəbul edilib və beynəlxalq nümunələrə uyğun 2012-ci il ərzində (11 ay) 239 yeni şəhadətnamə verilib;

- 125 agentlik və müəssisəyə Uyğunluq Sertifikatları verilib (sertifikatların qüvvədə olma müddətinin uzadılması da daxil olmaqla);

- 12 hava gəmisinə Dövlət Qeydiyyatı haqqında Sertifikat verilib;

- DMAA-nın inzibati şöbələrinin işçiləri aviasiya sahələrinin müxtəlif sahələri üzrə ixtisaslarını artıraraq 30 beynəlxalq sertifikat alıblar;

- Azərbaycan Respublikasının "Dövlət rüsumu haqqında" Qanununun 29.14-cü və 29.15-ci maddələrinə əsasən, sertifikatlaşdırma fəaliyyəti və icazələrin rəsmiləşdirilməsi müqabilində 10 ay ərzində dövlət büdcəsinə 1251169,20 manat rüsum (2012-ci ilin yekununa görə gözlənilən vəsait –

1501403 manat) keçirmişik ki, bu da DMAA aparatının saxlanması xərclərindən 90% (789652 manat) çoxdur.

- cari il ərzində DMAA-nın Kollegiya iclaslarında mülki aviasiya sahəsi ilə bağlı bir çox məsələlər müzakirə olunaraq, işlərin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib;

- 2012-ci il aprelin 16-da Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikasının Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş imzalanıb;

- Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Hava əlaqələrinə dair danışıqların aparılması üzrə 5-ci Konfransı (ICAN/2012) 2012-ci ilin 08-10 dekabr tarixlərində Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) keçirilib. Konfransda 68 dövlət iştirak edib. Konfrans zamanı Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti ICAO Şurasının Prezidenti cənab R.K. Qonzaleslə görüşüb;

- Konfrans çərçivəsində 12 dövlətin nümayəndə heyətləri ilə rəsmi danışıqlar aparılıb. Hava əlaqəsi haqqında 3 Hökumətlərarası Saziş ekspertlər səviyyəsində paraflanıb (Qambiya, Səudiyyə Ərəbistanı və Braziliya ilə).

- Aşağıdakı dövlətlərin aviasiya hakimiyyətləri ilə 9 Protokol və müvafiq sənədlər imzalanıb: Kanada, Səudiyyə Ərəbistanı, Qambiya, Braziliya, Koreya Respublikası, Çexiya Respublikası, Avstraliya, Malayziya, Vyetnam.

- cari ildə Qırğız Respublikasının və İraqın Mülki Aviasiya Administrasiyalarının Baş direktorları ilə görüşlər keçirilib və müvafiq sənədlər imzalanıb (Bişkek və Bakı şəhərlərində);

- Azərbaycan Respublikasının Avropa Mülki Aviasiya Konfransına (ECAC) üzvlüyünün 10 illiyi münasibəti ilə 13-16 mart tarixlərində sözügedən təşkilatın Prezidenti cənab Katalin Radu və İcraçı Katibi cənab Salvatore Şikitano dəvət əsasında Respublikamıza səfər ediblər. Qeyd olunan rəhbər şəxslər DMAA-nın, habelə mülki aviasiya subyektlərinin cari və perspektiv fəaliyyəti ilə yaxından tanış olublar;

- cari ildə DMAA nümayəndə heyəti ECAC-ın yüksək səviyyəli müşavirələrində - Baş direktorların 138-ci müşavirəsində və 33-cü Plenar Sessiyada iştirak edib;

- Bakıda DMAA-nın ofisində Çin Xalq Respublikası, Macarıstan, Fransa və Latviya səfirləri ilə görüşlər keçirilib;

- sentyabrın 13-də DMAA nümayəndə heyəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən Astana şəhərində təşkil olunmuş Beynəlxalq aviasiya forumunda iştirak edib;

- may ayında Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasına IATA tərəfindən təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması üzrə regional tədris mərkəzi statusu verilib;

- iqtisadi əməkdaşlıq üzrə Azərbaycan–ABŞ birgə hökumətlərarası komissiyanın üçüncü iclası (aprel ayı) çərçivəsində DMAA ilə ABŞ-ın Ticarət və

İnkişaf Agentliyi arasında qrant sazişi imzalanıb. Qrantın ayrılması Azərbaycanın Aviasiya Qaydalarının ICAO-nun və ABŞ-ın Federal Aviasiya Administrasiyasının standartlarına uyğunluğun təmin edilməsinin təşkilində DMAA-ya texniki yardımın ikinci fazasına başlamağa imkan verib;

- cari ildə Azərbaycan daşıyıcılarının təyinatları həyata keçirilib (Xarici İşlər Nazirliyi vasitəsilə yazılı bildiriş göndərilməsi və Qarşılıqlı anlaşma haqqında Memorandumlarda qeydlər aparılması yolu ilə) – cəmi 51: onlardan milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC 14 müqavilə xəttinə, “Turan Air” 7 hava xəttinə, “Silk Way Airlines” yük aviadaşıyıcısı 2, “Silk Way West Airlines” şirkəti isə 28 hava xəttinə təyin olunub;

- həmçinin DMAA 27 aviaşirkətin təyinatını qəbul edib, onlardan 19 Rusiya aviaşirkətləridir;

- hava əlaqəsi haqqında 8 Saziş Azərbaycan Respublikasının Nazirlər Kabineti vasitəsilə razılaşdırılaraq qarşı tərəfə göndərilmək üçün Xarici İşlər Nazirliyinə təqdim edilib.

2012-ci il ərzində DMAA-nın əməkdaşları EU TRACECA Civil Aviation Project II layihəsinə dair aşağıdakı tədbirlərdə iştirak ediblər:

- EC-TRACECA II Layihəsi Təşkilat Komitəsinin iclası (14-16 fevral ; Kiyev şəhəri / Ukrayna);

- EC-TRACECA II Layihəsi Təşkilat Komitəsinin iclası (12 sentyabr; Astana şəhəri / Qazaxıstan);

- EASA-da EC-TRACECA II Layihəsi üzrə iclas (11 oktyabr; Köln/ Almaniya);

- “Reyslərin enişinə imtina, reyslərin ləğv edilməsi yaxud uzun müddətli saxlanması (reglament (EC) 261/2004” (23-25 oktyabr; Kiyev şəhəri / Ukrayna);

- “Tədrisin idarə olunması və tədrisə ehtiyacın qiymətləndirilməsi” (22-26 oktyabr; Tiflis şəhəri / Gürcüstan);

- “TRACECA/EASA mülki aviasiya uçuşlarının təhlükəsizliyi” Layihəsinin təqdimatı məqsədi ilə Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi Nümayəndə Heyətinin tanışlıq səfəri (12-15 noyabr; Bakı şəhəri / Azərbaycan).